

## **“İşgüzar viza” (“business visa”) müraciəti üçün tələb olunan sənədlərin siyahısı**

- Səfərin məqsədi ilə bağlı qısa məlumat (ərizəçi tərəfindən ingilis dilində yazılıb imzalanmalıdır);
- Pasport;
- Anket;
- 2 fotosəkil (ağ fonda);
- Pasportun əsas səhifəsinin, əvvəlki vizaların və ölkəyə giriş/çıxış möhürləri olan səhifələrinin surəti;
- Qüvvədə olan şəxsiyyət vəsiqəsinin əsl və surəti və ya xarici vətəndaşlar üçün Azərbaycanda müvəqqəti yaşamaq icazəsi;
- Viza və ölkəyə giriş qaydaları haqqında ümumi məlumatları özündə əks etdirən sənəd - iki nüsxə (Səfirliyin saytından yükləmək olar);
- İtaliyaya səyahət qaydaları və mümkün məhdudiyətlərlə bağlı məlumat vərəqəsi - iki nüsxə (Səfirliyin saytından yükləmək olar);
- İş haqqında arayış (ingilis dilində deyilsə, tərcümə və təsdiq olunmalıdır). İşçinin vəzifəsi, hansı tarixdən işlədiyi, əməkhaqqısı, İtaliyaya səfərin tarixləri və səfər xərclərini kimin qarşılacağı qeyd edilməlidir;
- İş yeri haqqında arayışı imzalayan şəxsin şirkətdə imza səlahiyyətinə malik olduğunu təsdiq edə biləcək sənəd (reyestrdən çıxarış, Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən çıxarış və s. sənəddə adı və soyadı qeyd olunmalıdır və sənəd notarial tərcümə və təsdiq edilməlidir);
- İş yeri haqqında arayışı imzalayan şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- İş haqqında elektron arayış (notarial tərcümə və təsdiq edilməlidir);
- Maaş hesabından son 3 ayın çıxarışı (ingilis dilində, imzalı və möhürlü);
- Əgər maaş hesabından çıxarışda cari balans səfər xərclərinin əhatə olunması üçün kifayət deyilsə, ərizəçi və ya xərcləri qarşılacaq şirkət tərəfindən əlavə bank hesabından çıxarış təqdim edilməlidir;
- Dəvət məktubu;
- Dəvət məktubunu imzalayan şəxsin pasportunun və ya ID kartının surəti;
- Şirkətin İtaliyada ticarət palatasına qeydiyyat sənədi – “Visura Camerale” (son 6 ayda yenilənmiş);
- Hotel rezervasiyası;
- Tibbi sığorta;
- Bilet rezervasiyası.

Əlavə olaraq bildiririk ki, hal-hazırda viza müraciətləri üçün tibbi sığorta Covid-19 ilə bağlı xərcləri ən azı 30.000 avro məbləği daxilində limitsiz əhatə etməlidir.

Arayışların etibarlılıq müddəti bir aydır.

Şəxsiyyət vəsiqəsi və pasportdan başqa Azərbaycan dilində olan bütün sənədlər ingilis və ya italyan dilinə tərcümə və təsdiq olunmalıdır.